

# "Bu qala bizim qala"

Elçin İsgəndərzadənin 2013-cü ildə nəşr olunan "Qürbet hücresində" kitabında səkkiz poeması yer almışdır. Bu poemalar bədii tutumu ilə yanaşı, tipoloji bölgüsüne görə də özünəməxsusdur. Müəllif poemalarının tiplərini özü müəyyənləşdirib. O, "Turan savaşçısının nəğmələri", "Şahmar şikəstəsi" və "Oğlum Əliyə duaları" əsərlərini sadəcə poema tipine aid edib. "Biganelik iqlimi"ni fragmentlərlə poema, "Mavi Mərmərə"ni poema-rekviyem, "Adil Mirseyidin palitasi"nı poema-yeddi etüd tipində qələmə almışdır. "Eşq" əseri simfonik muğam-poema, "Bu qala bizim qala" poeması isə simfonik poema kimi təqdim olunur.

2011-ci ilin iyulunda yazılan "Turan savaşçısının nəğmələri" poemasına "Böyük Ustad Çingiz Ağa Torekul oğlunun əziz xatiresine" epiqrafi əlavə edilmişdir. Eləcə də, 2011-ci ilin fevral-mart aylarında qələmə alınan "Şahmar şikəstəsi"nə "Ustad şairimiz Şahmar Əkbərzadənin 70 illiyine" epiqrafi yazılmışdır. Bu epiqraflara əsaslanaraq həmin əsərləri poema-it-haf kimi dəyərləndirmək doğru olmur.

Eləcə də "Bu qala bizim qala" əsərini poema-müraciət tipine aid etmək düzgün sayılır. Poemanın epiqrafinda "Böyük Vətəndaş və Böyük Alim, Ustadımız, akademik Xudu Məmmədovun işqli xatiresinə" sözləri yazılıb. Əsasən, sərbəst şeir ölcüsündə yazılın "Bu qala bizim qala" poemasının birinci bölümü "Gecələr səsler ge-

lir Azix mağarasından - əcdadlarının səsi" misralarıyla başlayır və belə də tamamlanır. Diqqət etsək, görərik ki, poemanın əsas ideyası da buradadır. Çünkü gecələr Azix mağarasından gələn həmin səsler bəzən Tanrı dağlarımızdan, bəzən də yovşan qoxulu türk çöllərindən gelir. Elə bu səsler şairi əsas nüansa tərəf çağırır və müəllifin demək istədiyi ilkin fikir də budur: "Azix mağarası - Vətən torpağı, torpağın altında əcdadlarımız". Daha güclü çağırış məhz düşmən tapdağında olan Azix mağarasının azad edilməsi bağlıdır. Poemanın yalnız üçüncü bölümündə Xudu Məmmədovun adı çəkilir və şair əsl niyyətini belə ifadə edir: "...səni Mərzili də bir ağaç kölgesində ulduzlarla baxarkən görmək istədim bu bəhar". Məlumdur ki, Ağdamın Mərzili kəndi də erməni işğalı altındadır. Şairin o isteyinin heyata keçməsi əslində Qarabağın işğaldan azad olunması deməkdir. Tabii ki, şair burada öz məqsədinə Mərzili kəndini obrazlaşdırırak nail olub.

Poemanın ağırlıq yükü "Yer üzü Türkün torpağı, Gök üzü Türkün bayrağı" misralarının üzerine düşür. Yenə də əsas mətləb torpaqlarımızın işğaldan azad olunmasına yönəlib. Tanrı yer üzünü türkə torpaq olaraq yaradıbsa, onda həmin torpaqların ermənilər tərəfindən işğalı ilk növbədə tanrıların iradəsinə qarşı çıxməqdır. Elə bu səbəblərdən də poemanın qəhrəmanı haqqında belə fikirlə qarşılaşırıq: "indı sənin qərib ruhun Göy

kübbəsi altında Qarabağda dolaşır". Elepoemanın sinfonik poema kimi təqdimati da buradan irəli gelir. Poemanın sonlarına yaxın şair haşiye də çıxır. Bu, haçansa qədim insanın bir daş - kristial tapması ilə bağlıdır. Başqa bir qədim insanın bu daşı tapanın əlinindən almışıyla iki qardaşın savaşı baş verərək, insan qanı töküür. Daş alətlə zərba vurulan kristialın bərəq vurması insanı ovsunlayır. Bu hadisələrdən çox illər keçdiyindən sonra "Və bir gün qədim insanın tapıldığı ilk kristial Xudu Məmmədovun əlinə düşdü - O da məftun oldu bərəq vuran bu kristiala". Rəssamların alımı, eləcə də alımlar rəssamı kimi təyin edilən Xudu Məmmədov kristialın sırrını mozaik gravürlər, naxışlarla çözürdü. Bunun sebebi belə göstərilir ki, "Kainatın rəmzi idι onunçun kristial-mozaik naxışların nə əvvəli, nə sonu var". Əsərin bütün fəlsəfi cəlaları məhz bu hissədə üzə çıxır. Bəlli olur ki, bir-birini əvəzləyən naxışlar zamanın alın yazışımiş, həm də min illərdir ki, zamanın əllerində insan qanı var. Əsas fikir odur ki, "Xudu Məmmədov zamanın əlinindən insan qanını silirdi". Poema yenə də gecələr gah Azix mağarasından, gah Tanrı dağlarımızdan, gah da yovşan qoxulu çöllərimizdən gələn səslerin sədaları ilə tamamlanır. 2011-ci ilin martında yazılın bu əsərin sonunda məlum olur ki, Xudu Məmmədov həmin gecə şairin yuxusunda sonsuzluğa qovuşsa da, silin-

məyən iz qoymuşdur. Göründüyü kimi, əsərin süjetini müəyyən etmək, ümumiyyətlə, süjeti izləmək mümkün olmur. Sadəcə, əsərdə qarşıya qoyulmuş məqsəd var və bu məqsədin oxucuya çatdırılásının bədii həlli uğurlu alınıb. Müəllif müharibə, ümumiyyətlə, qan tökülməsi əleyhina fikirlərini Xudu Məmmədovun, yeni yurdu işğalda olan bir insanın simasında obrazlaşdırıbilmüşdür.

2011-ci ilin avqustunda yazılan "Adil Mirseyidin palitrası" poema-yeddi etüdü səbəst şeir ölçüsündə qələmə alınmış yeddi kiçik parçadan ibarətdir. Birinci və ikinci etüdlərdə Adil Mirseyidin çəkdiyi rəsmələrə baxan şairin təsəüratları yer almışdır. Üçüncü etüd isə konkret olaraq "Akvarel qadın" rəsmının sözlə ifadəsidir. Dördüncü etüddə şair Adil Mirseyidən İcərişəhərdə keçirdiyi bir günün xatirələrindən yazar. Beşinci və altıncı etüdlərdə əsəri üzərində işləyərkən rəssamin keçirdiyi anlardan bəhs edilir. Yedinci etüdə məlum olur ki, hərtərəflı istədədə malik olan Adil Mirseyidin "şeirləri rəsm kimi, rəsmi rəssamı şeir kimi". Şair həmin yeddi etüdlə rəssamin mükəmməl şəxsiyyətini obrazlaşdırmağa nail olmuşdur. Poemanın məlum olur ki, Adil Mirseyid fələyi təlxək cildində qapısına qədər getirse də, onunla barışır. Bir sözlə, rəssama həsr edilmiş bu poemada Adil Mirseyid surrealizminin təsiri də hiss olunur.

Nümunə gətirdiyimiz poemalardan da göründüyü kimi, Elçin İsgəndərzadənin poemaları orijinaldır. Belə ki, o, ister mövzuların seçimində, isterse də mövzuya uyğun tipin müəyyənəşdirilməsində təkrarsız əslubdan istifadə edir. Poemalarında lazım olduğu qədər sözlərdən yararlanır, boşuna söz yığını ilə poemani ebəs yere yüklemir. Bu baxımdan onun poemalarının çağdaş Azərbaycan ədəbiyyatında öz yeri vardır.

Gülnar Səma

**SERBEST**  
**23**